

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

**Bakı şəhəri**

**№ 264/3**

**22 iyun 2015-ci il**

**Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının "Auditor xidmətinin keyfiyyətinə nəzarətin müasir vəziyyəti və onun yaxşılaşdırılması üzrə təxirəsalınmaz tədbirlər haqqında" 2015-ci il 22 yanvar tarixli 260/2 sayılı qərarının icrası vəziyyəti barədə"**

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının "Auditor xidmətinin keyfiyyətinə nəzarətin müasir vəziyyəti və onun yaxşılaşdırılması üzrə təxirəsalınmaz tədbirlər haqqında" 2015-ci il 22 yanvar tarixli 260/2 sayılı qərarının icrası ilə əlaqədar görülmüş işlərə dair arayışı müzakirə edərək və bununla bağlı Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin rəisi Maarif Abbasovun və Palata Şurası yanında Keyfiyyətə nəzarət Komitəsinin sədri İslam Bayramovun məlumatını müzakirə edərək Auditorlar Palatasının Şurası

**QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının "Auditor xidmətinin keyfiyyətinə nəzarətin müasir vəziyyəti və onun yaxşılaşdırılması üzrə tədbirlər haqqında" görülmüş işlərə dair arayış və bununla bağlı Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin rəisi Maarif Abbasovun və Palata Şurası yanında Keyfiyyətə nəzarət Komitəsinin sədri İslam Bayramovun məlumatları nəzərə alınsın (arayış əlavə olunur).

2. Palata Şurası yanında Keyfiyyətə nəzarət komitəsi (İ.Bayramov) tərəfindən 2014 və 2015-ci ilin I-ci yarım ili ərzində sərbəst auditorlar və auditor təşkilatları tərəfindən aparılmış audit yoxlamalarının keyfiyyətinə nəzarət işinin faktiki olaraq yerinə yetirilmədiyi qeyd olunsun və komitənin işi qeyri-qənaətbəxş hesab edilsin.

3. Palatanın Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin rəisi M.Abbasovun və həmin İdarənin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Y.Namazəliyevin auditin keyfiyyətinə nəzarət işinin təşkili ilə bağlı fəaliyyətlərinin qeyri-qənaətbəxş olduğu qeyd edilsin və onlara bu sahədə dönüş yaratmaları tapşırılsın.

4. Keyfiyyətə nəzarət komitəsinə (İ.Bayramov) tapşırılsın:

- 10 (on) iş günü müddətində iş planına uyğun olaraq aprel-may aylarında keçirilməli olan keyfiyyətə nəzarət yoxlamalarını başa çatdırsın və nəticəsi barədə Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsi (M.Abbasov) ilə birlikdə müfəssəl arayış və şura qərarının layihəsini təqdim etsin.

- Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinə (M.Abbasov) və Keyfiyyətə nəzarət komitəsinə (İ.Bayramov) tapşırılsın ki, yoxlamaların keçirilməsi üçün zəruri materialları təqdim etməyən sərbəst auditorlar və auditor təşkilatları olduqda, bu barədə Palatanın rəhbərliyinə məlumat və təkliflər təqdim etsinlər.

5. Bu qərarın mətni Palatanın internet sahifəsində yerləşdirilsin.

**ŞURANIN SƏDRİ**

**V.NOVRUZOV**